

...Mən bir vaxtlar İlisu haqqında söhbət açarkən hansı hissələr keçiriyimi indi də yaşımaqdayam. Bütün bunlar izahı mümkün olmayan və tez-tez təkrarlanan vəqiqə kimidir. Bir az heyretli, bir az qorxulu, bir az mürgülü, amma nə gözəl, amma nə şirin...

# İLISU: QƏDİMLİYİN ƏFSANƏSİ, MÜASİRLİYİN TƏNTƏNƏSİ!



**Yazırdım:** Burada dayandığın yerdən dönüb hara baxsan zirvələri buludlara toxunan dağlardan savayı heç nə görmezsen. Yalnız göyüzüdür. Bir də bu əzəmətli dağların qayalıqlarından şığıyan dəli Kürmük. Dağlar bu kəndi qolları arasına alıb da keşiyini çeker, hərdən buludları toqquşdurub ildirimlər qamaşdırar, pis niyyətlərdən, bəd nəzərlərdən qoruyar onu. Aydın gecələrdə o dağların zirvəsinə qalxa bilsən, göydəki uledzlərə əl uzadıb alma kimi dərmək istəyərsən. O qədər yaxın görünür ki... Bu xeyallar səhərin alatoranında sis-dumana ilişib başqa bir ovqat oyadar. Orada uzaqlarda bir yalquzaq da yol gedər...

...Sənki burdan o yana heç nə yoxdur, dünya, kainat burada sona çatır.

Sənki kənd evlerinin tek-tek səpələnib sona çatdığı qayalıqlarda o qarşı dağlar da, o seyrək meşələr də bu dünyənin qapısında dayanan dahiyanə bir kədərdir...

İlisu Qax rayon mərkəzindən 12 km aralıda, Kürmük çayının sahilində, dəniz səviyyəsindən 1400 m yüksəklikdə, eni 1 km uzunluğu isə 5 km olan dağ yamacında yerləşir.

Kəndin mərkəzi "Beşbulaq" deyilən yerdir. İlisu yaşayış məntəqəsi buradakı isti bulağın adı ilə adlandırılmışdır.

Bu kənddən 5-6 km şimal-şərqdə Hamamçay dərəsində Oğlan bulaq və Qız bulaq adlı hərərəti 40 dərəcəyə çatan isti qaynaqdır. Lap qədimlərdən insanların yel xəstəliyindən müalicə allığı bir yerdir. Həmin yerlərə, eləcə

Tovlatalaya, Dağıstanla sərhəddə yerləşən qədim Sarıbaş kəndinə gedişgəlişi birdəfəlik rahatlaşdırın bir aşırımlı körpü asılmışdır. Eni 6, uzunluğu 100 metr olan müasir körpü bir çox problemləri həll etməklə yanaşı, rayonda turizmin daha da inkişaf etmesi üçün əvəzsiz töhfədir.

İlk orta əsrlərdən başlayaraq cənubi Qafqazdan Dağıstana gedən karvan yolları İlisu ərazisində keçib. Bu qədim yaşayış məskəni 16-ci ərsin ikinci yarısından 19-cu əsrin ortalarına qədər mövcud olan İlisu sultanlığının mərkəzi idi. İlisuda Qarabulaq ərazisində yerləşən Alban məbədi (VII əsr), kənddən 5 km cənub-qərbədə yerləşən Çinli qala (VII əsr), Orta Köhnə dağında yerləşən VII əsrə aid məscid

İlisudan yuxarı, sənki İlisunun bir peyki olaraq göy qübbəsinə dirənən Sarıbaşın özü də daş evlər, daş yollar, daş ciçiriləri ilə sənki qocalıb keçmişdə qalıbdır.

Burada dağlar da qoca görünürər. Ancaq ilk baxışda belədir. Adam özünü bu kənddə əvvəl-əvvəl sırlı bir qədimlik havasında hiss edir. Onsuz da İlisuda daimi yaşayış sakinlər özlərinin bütün adət ənənələrini gündəlik məişətlərində yaşadırlar. Süfrələrdən tutmuş geyimlərinənəcən. Ən əsası yüzillərlə öyrəşdikləri özünəməxsus danışq dili. Bu dil Qafqazda yaşayan azsayılı-çoxsayılı xalqların heç birinin dili deyil. Öz dilimizdir. Bir az qədim, bir az şivəli təmiz türkçəmizdir. Mən yerlilərin bir-biri ilə çaparaq danışdı



qalıqları və qəbiristanlıq, XVII əsrə aid Ulu körpü, XVIII əsrə aid Sumuq qala, XVI əsrə aid Ulu məscidi, XIX əsrə aid Bucaq məscidi, istehkam qala bürcləri və tağları, Yezli (Yazlıq) dağı üstündəki qalaça, Tovlatala məscidi kimi tarixi memarlıq abidələri mövcuddur. Təsədüfi deyil ki, bütün bunları nəzərə alan Azərbaycan höküməti burada İlisu Dövlət Təbiət və İlisu Dövlət Tarix Mədəniyyət qoruqlarının yaradılması haqqında sərəncam vermişdir.

Son illər daha çox məşhurlaşan İlisunun dəqiq yaşını müəyyənləşdirmək hələ ki, mümkün olmayıb. Tovlataladakı qəbiristanlığının da məzar daşları əlimiz-sübütümüz tam çatmayı uzaq qədimliyin nişanələridir. Eləcə

məqamlara diqqət yetirib hələ 30-35 il bundan əvvəl deyəndə ki, ilisuluların danışq dili heç bir dağlı xalqın oxşarı deyil, Azərbaycan və Türkiye türkçəsinin qarşılığıdır, inanmırıdlar. İddiamı "pantürküslüyümle" əlaqələndirirdilər. İndi bu ifadənin özü də çoxdan unudulub tarixin qaranlıq künc-bucağında qalıb.

İlisuda Oğlan bulaq və Qız bulaq müalicəvi qaynaqlardan başqa həmdə çox dadlı suları olan digər bulaqlar da insanı valeh edir. Təkcə yayda yox, qış fəslində də lap 10-15 dərəcə şaxtada da bu suların dadını bilən bu bulaqlardan yan keçə bilməz.

İlisu ilə bağlı digər heyranlıqlarım: Qoyun otaran, pendir tutan o kiçik



dağ kəndindən 300 nəfərdən çox alım yetişib...

İçi dağ çiçəkli bənzərsiz dağ pendiri bu kənddə keşf edilib...

3 gün 3 gecə davam edən toy şenlikləri yaxın vaxtlaradək yalnız İlisuda yaşanırı.

Yalnız mart ayında bu dağlarda təpələn xalyar...

İlisu sülhülüsü...

Birini də deymək.

İlisunun zirvələri qılınç kimi parlayan dağları, iti çayları, buz bulaqları kimi "Ramramay" adlandırılmış orijinal görkəmli şəlaləsi var. Bu mənada ki şəlalənin haradan başlandığını bilmək olmur. Eləcə qayalıqların üstündən üzü aşağı göz tutduqca aşib sellənir.

**Son illər İlisu daha çox diqqət mərkəzindədir. Kənd özünün təbiət**

gözəllikləri, xüsusilə saf suyu və havası ilə yanaşı bir-birinin ardına burada istifadəyə verilən istirahət mərkəzləri ilə də məşhurlaşır. Hazırda İlisuda "Eden", "Yaşıl park", "Ulu", "Uludağ" turizm istirahət mərkəzləri, İlisu pansionatı fəaliyyət göstərir. Vaxtıla İlisu sultanlığının mühafizə qalaları yerləşən Səngər qala adlanan məhəllədə eyni adlı yeni bir turizm kompleksi istifadəyə verilmişdir. Güman ki, İlisu kəndi lap yaxın illərdə təkcə yay fəsli üçün deyil, ilin bütün fəsillərində turizm həvəskarlarının və mənalı istirahət seçimi edənlərin maraqlı göstərdiyi məşhur məkana çevriləcəkdir.

Məzahir ƏHMƏDZADƏ

